

Hollandiyadan görünən Azərbaycan

Vüqar Abbasov: "Hollandiyadan Vətənə sevgim daha fərqli hiss olunur"

Bugünkü həmsöhbətim uzun müddət AZTV-də və müxtəlif sahələrdə çalışmış, hal-hazırda Hollandiyada yaşayan Vqar Abbasovdur.

- Vüqar bəy, Hollandiyaya nə vaxt getdiniz?

- 2008-ci ildən ailəmle birgə Hollandiyanın Zierikze şəhərində yaşayıram. Ona qədər burada Aztv-də işləmişəm. Hollandiyaya köçəndən bir il sonra qərara gəldim ki, Azərbaycanla bağlı hansısa işlər görmək lazımdı. Düzdür, bu işlə məşğul olan təşkilatlar var, amma hərəsinin öz yolu var. Mən uzun müddət tək, heç bir təşkilat yaratmadan jurnalist kimi fəaliyyət göstərdim. 2011-ci ildə oranın "Jurnalıtlar birliliyi"nə üzv olдум, məndən alınan müsahibələr qəzetlərdə dərc olunmağa başladı.

Azərbaycan bizim Vətənimizdir. Amma Vətəni kənardan sevmək dəha asandı. 10 gündür Vətəndəyəm, hiss edirəm ki, Vətəne qarşı olan hissələrim Hollandiyada bir başqa idi, burada bir başqa. Ölkə xaricində yaşayanda canının yarısı burada qalır.

- Orada rəsmi adamlardan ilk görüşünüz kimlə oldu?

- Holland dilini bilmirdim. Ona görə də dilini bildiyim kimlərlə əlaqə qurmaq lazım idi. Parlamentdə isə türk əsilli millet vəkilləri var. Niderland parlamentində ve siyasetində yetərinə türk kökenli siyasetçilər var ki, onlar dövlətin siyasetinə təsir göstərə bilirlər. Onlardan biri də Nəbahat Albayrak "İşçi partiyası"nın sədri idi.

- Müsahibələrinizdən birində demisiniz ki, "Connect" təşkilatını yaratmağa bir holland kömək olub.

- "Connect" Təşkilatını yaratmadan önce mən fərdi şəkildə fəaliyyət göstərdim, yaratmağı planlaşdırıldıq təşkilatın Hollandiya ictimai, siyasi çevrələri, media organları ilə əlaqələrinin olması üçün öncədən iş aparırdım, əlaqələr qururdum. Hollandiya Jurnalıtlar Birliliyinin üzvü

olmağımdan istifadə edib bir sıra görüşlər keçirmişdim. Nəhayət, keçən ilin sonlarında holland dostlarımla qərara gəldim ki, birlikdə "Connect" Təşkilatını yaradıq. Mən uzun müddət Azərbaycanda AZTV-də işləmişəm, müxtəlif media organlarında yazılarım çap edilib, eyni zamanda Bakıda turizm biznesi ilə məşğul olmuşam. Bütün bu təcrübələrim Hollandiyada fəaliyyətimin quşulmasında, istiqamətlənməyimdə rolunu oynayıb. Hollandiyaya köçdükdən sonra öncə holland dilini öyrəndim və 2010-cu ildən bu ölkədə ümumi diaspor fəaliyyətine qatılmağa başladım. "Connect" Təşkilatı sırf diaspor fəaliyyəti ilə məşğul deyil. Biz Hollandiya və Azərbaycan, ələcə də Hollandiya ilə digər türk dilli ölkələr arasında mədəni, iqtisadi əlaqələrin daha da sıx qurulmasına öz töhfəmizi verməyə çalışırıq. Məqsədim odur ki, təşkilatımız heç bir ənənə maliyyə dəstəyinə ehtiyac olmadan fəaliyyət göstərmək imkanını eldə etsin. Yalnız belə olduğu halda ortaya səmərəli iş qoymaq mümkündür. Təşkilatımızın bu günə qədər həyata keçirdiyi bütün işləri öz hesabımıza ələmisiq. Hər bir azərbaycanlı yaşadığı xarici ölkədə öz bacardığı, imkanı çatdıığı qədər Azərbaycanın milli maraqlarını təbliğ etməlidir.

- Sizə deyiblərmi ki, "sən də təşkilat yaradıb Azərbaycanı təbliğ adı altında xeyir güdürsən"?

- Tənqidlərlə rastlaşırıam əlbəttə ki. Amma vaxtile diaspor barədə ən çox yazanlardan, tənqid edənlərdən biri də mən idim. Ancaq o vaxt sadəcə bir jurnalist kimi yazırdım, təşkilatçı kimi deyil. Yəni o zaman maraqlı tərəf deyildim. Jurnalist kimi hər zaman düşündürüyüüm, gördüyümü yazmağa, obyektiv olmağa çalışmışam. İndi isə mən də bir təşkilatın sədriyəm. Düşünürəm ki, etik olmaz ki, bir təşkilat rəhbəri digər təşkilat(ları) tənqid etsin. Onda elə anlaşıla bilər ki, mən maraqlı tərəf kimi digər təşkilat(ları) "vururam". Halbu-

ki diaspor təşkilatları siyasi partiya deyillər və heç bir siyasi iddiaları da olmalı deyil. Diaspor təşkilatlarının işi sadəcə diaspor fəaliyyəti olmalıdır və bu fəaliyyəti de kimlərəsə, rəsmi Bakıya xoş gəlmək üçün, məhz diasporumuz üçün etməli olduğunu düşüncəsindəyəm. Nə vaxt ki təşkilatçıdan çəkiləcəm, o vaxt

növ məcbur etdi. Başqa bir misal, mənim həyat yoldaşım artıq bir neçə ildir ki, ibtidai məktəbdə (12 yaşına qədər olan uşaqlar üçün) işleyir və ölkəmizi bacardığı qədər təbliğ edir. Məsələn, Novruzda, Respublika günlərində qısa məlumatlar verir, evdə şəkərbura, paxlava bişirib aparır və s. Ancaq bunu nə mətbuata vermək üçün edir, nə facebookda yazmaq üçün. Mən də bunları ilk və son dəfə deyirəm. Bilirsiz nə qədər soydaşımız var ki, fərdi etdikləri ni heç yerde demir, yazmırlar. Səbəbini də sorusunda birisi bunu təvəzükərlərdən kənar kimi dəyərləndirir. Digəri deyir ki, nə üçün hamiya bildirmeliyəm? Kiminsə qarşısında öhdəliyim olduğu üçün etmirəm axı. Sadəcə içimdən gəlir və edirəm.

- Əvvəller xarici ölkələrdə Azərbaycan deyəndə çox adam bizim ölkəni tanımadı. Artıq 10 ildir ki, Hollandiyadasınız. Bəs, Hollandiyada bu məqamda vəziyyət necədir? Bizi tanıyırlar mı?

- Açıq deyim. Bizim üçün Çində baş verən hadisələr nə qədər maraqlıdırsa, Hollandlar üçün də Azərbaycan o cür maraqlıdır. Biz elə biliyik ki, bütün dünya bizi tanımağa borcludur.

- Xaricdə yaşayanlar hamısı diaspor fəaliyyəti ilə məşğul olmalıdır? Hamı Azərbaycan üçün nəsə etməlidir?

- Yox, əlbəttə. Xaricə yaşamağa diaspor fəaliyyəti ilə məşğul olmaq məqsədile gedən yoxdur. Artıq xaricdə yaşayanca insanda müəyyən hissələr yenidən oyanmağa başlayır ki, ölkəm üçün bunu edim, onu edim və s. Kimisi bunu fərdi edir, kimisi bir başqaları ilə birlikdə təşkilat yaradır, kimisi də yaradılmış təşkilatlarda aktiv olmağa çalışır. Bir də ki nə üçün düşünürsünüz ki, hamı fəaliyyəti barədə məlumat verməlidir? Məsələn, mən fərdi fəaliyyət göstərdiyim vaxtlarda bunu kimsəyə nə deyir, nə də bir yerde yazardım. Dostum Elnur Eltürk məni buna bir

Biz tədbir keçirəndə kamança çalındı. Orada əyləşən hollandların bəzilərinə kaman səsi toxundu, bəzilərinə isə yox. İki film nümayiş etdirdik Azərbaycan haqqında. İkinci

film 45 dəqiqəlik idi. Onu bilerəkdən sonra saxlamışdım. Foyedə şərab içən tək-tük adam gördüm. Hamısı zalda əyləşib maraqla filme baxırdılar. İndi yəhudilər kimi çıxmasın, sualınıza sualla cavab verim, biz onlara nəyi təqdim etdik ki, baxmadılar?

İndi televiziyyada bəzi müğənnilər yalandan deyir ki, getdik, xaricdə konset verdik. Onlar gəlib burada kimse toyunda oxuyurlar, adını da qoyurlar konsert.

- Bayaq Vətəndən danışdırınız. Övladlarınıza aşılıaya bilmisinizmi bu hissi?

- Sizə tam səmimi deyirəm, pafoslu çıxa bilər. O məsəl düzdür, "Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı". Mən də istəyərəm ki, ölsəm bu torpaqdan dəfn olunum. Qoy, mənim sümüklərim bu torpağı möhkəmləndirsin. Övladlarım bilsin ki, Azərbaycan atalarının məzarı var. Bura gəlib-getsinlər, Vətənə bir bağları olsun. Mən Vətənə gələn kimi atamın, doğmalarımın məzarı ziyarət edirəm. Əgər onlar olmasa, niyə gəlim ki?

Yadına gəlir, Hollandiyaya gedəndə oğlum məndən soruşdu ki, ata, biz Azərbaycana nə vaxt qayıdaçaqıq? Artıq illər keçib, indi biz bura gələndə oğlum soruşur ki, ata, biz Hollandiyaya nə vaxt qayıdaçaqıq?

Açıq etiraf edim ki, bizim üçün orada yaşayış buradan daha rahatdır.

- Bir də görüşünüz ki, xaricdə yaşayan soydaşlarımız etiraf edirlər ki, ermənilərlə yaxşı yaşayırıq xarici ölkədə. Hollandiyada necədir? Bizimkilərlə ermənilər necə yola gedirlər?

- Mənim millətimin qanını tökmüş, Xocalıda uşaqlarımı qırmış bir millətlə mən dəst ola bilmərəm. Hə, əgər birlidə işləmek məcburiyyətim olsa, o heç. Amma iş ayrı, dostluq ayrı.

Emin Akif



yene də jurnalist kimi yazılarımı yazacam və lazım olanda tənqid də edəcəm.

- Xaricdə yaşayanlar hamısı diaspor fəaliyyəti ilə məşğul olmalıdır? Hamı Azərbaycan üçün nəsə etməlidir?

Biz tədbir keçirəndə kamança çalındı. Orada əyləşən hollandların bəzilərinə kaman səsi toxundu, bəzilərinə isə yox. İki film nümayiş etdirdik Azərbaycan haqqında. İkinci